



Ziyadhan Əliyev
Azerbaycan Respublikasının
əməkdar incəsənət xadimi,
sənətsünnəsi üzrə fəlsəfe
doktoru

Çağdaş təsviri sənətimizin ideoloji asılılıqdan uzaq bir durumunda bədii proseslər nə qədər çoxsaylı və mürəkkəb axara yönəlsə də, bu ümumi axında tamaşaçı diqqətini cəlb edən, onun duyğularını cəmləyən yaradıcı qüvvələr də tapılır. Təsvir konsepsiyanının çox vaxt sünə mücərədləşdirilmiş görüntüləri qarşılığında görününen reallığın lirik-romantik, bir az da psixoloji mənə-məzmunə bələnmiş təqdimati dəyərli bədii-estetik yüksəlyicisi kimi tamaşaçıda özüne daha çox inam yaradır. Hər bir seyrçi yaşıntılara tutulan bu cür səmimi və real "bədii güzgüz" qarşısında dayanımdan usanmır, əsərlərlə özü arasında yaranan bu səmimi "dialog"da etibar edir. Belə yaradıcılarından biri ürəyəyatlı rəngkarlıq tablolarının müəllifi kimi tanınan Isa Məmmədovdur...

Üzümüze gələn il 60 yaşını qeyd edəcək rəssamın yaradıcılıq bioqrafi-

dur. Yazıqlar olsun ki, çox vaxt əksəriyyət bu arzulanan yaradıcı haqqı qazana bilmir və sənət tarixində tanınma nişanı əldə etməmiş, "ünvansız" qalır...

Yaradıcılığa yeni başlayan hər bir rəssam təbii olaraq ən müxtəlif janrlarda özünü sinamağa çalışır. Elə Isa Məmmədov da bu ənənəviləşən yolu keçib. Amma çox tezliklə fərdi duyğularını mənzərə janrında daha səmimi və özünəməxsus ifade edə bileyəcini emin olub. O vaxt da, indi də vaxtaşırı duyğularını həm de portret və natürmort janrında ifade etse də, onun mənzərə yaradıcılığının qalanlarını üstələməsi danılmazdır.

Bu gün onun mənzərəçi-rəssam kimi tanınması da ən böyük yaradıcılıq qazancıdır, desək, həqiqəti ifadə etmiş olarıq. Elə bu yerde əlavə edək ki, yaradıcılığını əsasən bir janra həsr etmək heç də asan məsələ deyil. Bu adamı yora, onun bədii ifa-

reallığın əksidir. Ən maraqlısı, həmin lövhələrdə hamımızın hər gün gördüyü şəhər və təbiət motivlərinə müraciət olunması, onlara bədii görkəm verilməsidir. Ona görə də hər dəfə sərgi salonlarında rəssamın bize tanış olan məkanlara çox fərqli rakursdan baxışının və görünənlərin ovqat-yaradıcı rəng-kolorit verməsinin nəticəsi olan əsərlər-mənzərələr kifayət qədər duyğulandırıcı qəbul olunurlar...

Mənzərəçi-rəssam üçün müxtəlif səyahətlərin nə qədər önemli olmasının qarşılığında, Isa Məmmədovun xarici ölkələr yanaşı, respublikamızı az qala qarış-qarış gəzməsini təbii saymaq olar. Paytaxtımızın rəssam üçün çox cəlbedici olmasını onun yaradıcılığında Bakı ünvanlı əsərlərin çoxluğu da təsdiqləyir. Çoxəsrlilik tarixə malik olan qədim memarlıq abidələri, köhnə və yeni küçə və meydanlar rəssam təfsirində çox cəlbedici və



Isa Məmmədov

şirənlə" görkəmi doğrudan da bu əsərlər cəlbedici və yaddaşalandır...

Bu əsərlərdə Isa Məmmədovun naturaçılığı meyl göstərməməsi də kifayət qədər görünəndir. Elə onun əsərlərinin fərqli görünməsinin bir göstəricisi də ilhamını naturaya təbə etməməsidir. Müxtəlif ölçülü tablolarda təbiət motivlərini qarvadığı, təxəyyülündə canlandırdığı kimi təsvir etməsi də bunun görüntüsündür. Belə ki, bu lövhələrdə rəssam heç də gördüklerinin dəqiq oxşarını yox, obrazını yaratmağa çalışıb. Onun bəzən çoxumuza qabarıq görünen attributları fəza-məkan və rəng-kolorit hellində "əriməsi" də buna xidmət edib. Nəticədə, ayrı-ayrı motivlər konkretliyən çıxaraq təsirli obraz tutumu almışlar...

Yuxarıda qeyd etdiyimiz kimi Isa Məmmədov respublikamızın müxtəlif guşələrini geziş-dolaşmaqdan usanmayan rəssamlardandır. Düzdür, bu yaradıcılıq səfərləri çox olub, amma onun Şəki təbiətinə daha çox heyran kəsilməsi birmənalıdır. Bunu rəssamın sənətkarlar diyarına həsr etdiyi çoxsaylı əsərlər də təsdiqləyir. "Şəki mənzərəsi" (2006), "Şəki motivi" (2007), "Kiş kəndi" (2007), "Şəkidə payız" (2008) və s. əsərlər bunun əyani görüntüsündür. Qədim Alban məbədinin zümrüdü-yaşıl rəng selindən "boyanan" görüntüsü, bu yerlərin əsərəngiz memarlıq və təbiət motivləri həmin lövhələrdə çox yaddaşalan bedii tutumda əks olunmuşdur...

Bu yerde deyək ki, onun əsərlərinin həm sənətsevrlərə, həm də həmkarlarına cəlbedici və özünəməxsus görünməsinin başlıca səbəblərdən biri də tabloların motiv rəngarəngliyi ilə yanaşı, onların çox fərqli yaxı manerasında ifadə olunmalarıdır. Bəzən onu Qərb rəssamlığı ilə əlaqələndirənlər də tapılır, amma bu aldadıcı təessüratdır. Belə ki, bu oxşarlıq qismən-zahiri olmaqla, reallıqda çox fərqli estetikaya malikdir. Əslində Isa Məmmədovun dəst-xəttini, icra mənərasını şərtləndirən "uzadılmış -bölgünüş" yaxıllarla duyğulandırıcı göründü ərsəyə gətirmək çox çətindir.

Onun tablolarının gözəlliyyini, çəşidli estetik qatını yaxından yox, uzaqdan daha yaxşı duymaq olur. Məhz bu halda bir-birindən aralı, xüsusi ritimle sıralanmış uzadılmış yaxılların ahengindən yaranan duyğulandırıcı ovqatı duymaq olur. Qənaətimizə, bu cür yaxılar mahiyyətəcə orazlı desək, yurdumuzun təzadirlərə dolu tarixi keçmişinin "bədii izləri"dir. Onların katənin səthi boyu müxtəlif və dəyişən-axıcı bədii tutum alması da təsvirə ekspressivlik bəxş etmək isteyinin ifadəsidir. Odur ki, her kəsi ekspressiviliyi təmin edən bu "bölgünüş"lüğün zahirən kiməsə-nəyəsə oxşadığı yox, rəssamın bu yöndə gerçəkləşdiriyi səyərinin uğurlu nəticəsi maraqlandırımalıdır. Bu mənada Isa Məmmədovun sənətkar kimi dəst-xətti özünəməxsus və əsərlərinə davamlı teravətlik bəxş edəndir. Başqa sözə desək, əsərlərinde rəngin və plastik formanın dialektik birliliyi ən seviyyəvi bədii şərh vasitəsidir. Elə bunun nəticəsidir ki, Isa Məmmədov imzası hər bir sərgidə tamaşaçı mərağında və diqqətindədir...

DÜNYAMIZ LİRİK DUYĞULARA BƏLƏNƏNDƏ...

Mənzərə ustası Isa Məmmədovun yaradıcılığı haqqında düşüncələr

Bakı mənzəresi

Ağacların ritmi

Payız

Milli parkda

Qızılı payız

yası zənginliyi ilə seçilir. O, əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1974-1979), sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəngkarlıq fakültəsində (1982-1988) ixtisas təhsili almışdır. Bundan sonra isə müstəqil yaradıcılığa başlamışdır. Bunun görünən nəticələri yaratdığı çoxsaylı əsərlər, bir də zaman-zaman iştirak etdiyi sərgilədir. 2009 (Berlin), 2010 (İstanbul) və 2011-ci (Bakı) illərdə təşkil olunan fərdi sərgiləri isə onun üçün əsl yaradıcılıq hesabatı olub, desək, yanılmayıq. Əsərlərinin bir çox tanınmış muzeylərdə və nüfuzlu şəxsi kolleksiyalarda yer almazı da onun yaradıcılığına olan professional maraşın ifadəsidir. Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO yanındakı rəssamlar birliliyinin üzvü olan Isa Məmmədov hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Rəngkarlıq" kafedrasında baş müəllim vəzifəsində çalışır. Yetişməkdə olan yeniyən nəslə gözəlliyyi ifadə etmək vərdişlərini aşılımaga özünün bu gün ən önemli müəllim missiyası hesab edir...

Isa Məmmədovu bir yaradıcı kimi seviyyələndirməli olsaq, onda önce demək lazımdır ki, o, müasir Azərbaycan təsviri sənəti məkanında bizi əhatə edən gerçəkliyə seçilən bədii münasibət nümayiş etdirən, bununla həm də özünəməxsus dəst-xəttini sərgileyən rəssam kimi tanınır. Etiraf edək ki, indiki şəraitdə cərayan və üslubların kəskinliyi duyulan mübarizəsində bunu əldə etmək çox çətindir. Əlavə edək ki, buna yüksəlmək hər bir yaradıcının ən ümde arzusu-

de imkanlarını tükəndirə bilər. Doğrudan da yaradıcılıqda "tükənib-tükənməmək" məsəlesi çox mürəkkəb bir prosesdir...

Tükənməməyin kökü də rəssamın gördüklərindən heyretlənmək gücündür nə qədər davamlı olmasındadır. Başqa cür desək, rəssam həyatda müşahidə etdiklərində özüne və başqalarına yeni və fərqli görүne biləcək hadisə, motiv və detal görə və onu bədiileşdirə bilirsə, o, təqdim etdikləri ilə maraqlı və cəlbedici görünəcək. Qeyd edək ki, bunu edə bilənlər təsvirə getirdiklərində rəssam kimi çıxış edir, bacarmayanlar isə "şəkil çəkən" ayamısı qazanırlar. Bütün bu dediklərimizin qarşılığında inamla, bu güne kimi ərsəyə gətirdiyi mənzərələrin sayını dəqiqliyi ilə bilməyen Isa Məmmədovun yaradıcı potensialının hələ də tükənmədiyini xüsusi vurgulamaq istərdik...

Bu yerde deyək ki, onun mənzərə yaradıcılığı hansısa mücerred təxəyülün yox, bilavasite gördüklerinin

yaddaşalan görkəm almışdır, desək, yanılmayıq.

Bu mənada onun "Bakı mənzəresi" (2005), "Dənizkənarı milli park" (2007), "Paytaxtin Nizami küçəsi" (2006), "Payız" (2007), "Bakı motivi" (2005), "Vəqzalyanı meydən" (2006), "Mənim paytaxtım" (2006), "Fəvvərələr meydani" (2006), "Üç qız parkı" (2006), "Bakı. Bizim küçə" (2007), "Bakının Milli parkı" (2007), "Bakı vağzalı" (2007) və s. əsərlərini qeyd etmək olar.

Yuxarıda adları çəkilən əsərlərin hər birində Bakının çoxəsrlilik "siması"na tutulan bədii güzgüz çox rəngarəng ovqatlıdır. Bunu şərtləndirən başlıca səbəb həmin motivlərin ilin gününən müxtəlif vaxtlarında firçaya alınmasıdır. Rəssamın buna müvafiq olaraq mənzərələrə rəngarəng kolorit verməsi də həmin əsərlərin duyğulandırıcılığını səbəb olan məziyyətlərdəndir. Qədim Bakının qururverici memarlıq simasının "bahar libası", "qızılı payız"ı, "xəzri"li, "qora bi-

NAXIS

16

KASPI. AZ 30 may 2015